



Ramiz Orsər

(əvvəli ötən saylarımda)

Müharibədən qayıdan cəvanlar dinc həyata, elmə su-samışdır. Belə bir dövrədə bizi Bəxtiyarla tanış olduq".

Bu tanışlıq sonralar dərinləşdi, əqidə və məslək dostluğunə çevrildi.

Şirməmməd müəllimin "7 Gün"ə verdiyi müsahibə (№ 020 1789) 20-26 may 2000) ki-nə lenti kimi bu gün də gəlib gözlərim öündən keçir o daşı şəxsiyyətin, "mütəsir milli düşüncəmizin arxitektoru", "millətin mühəndisi" Şirməmməd müəllimin bənzərsiz obrazı xəyalımdan boy verir.

-Əvvəlcə gərək o dövrü ya-da salaq. 1964-cü ildə N. Xruşçov hakimiyyətdən uzaqlaşdırıldı. Ona görə ki, onun dövründə insanlar Stalin rejiminin mahiyyətini anlamağa başladılar. Baxmayaraq ki, Xruşçov Stalinin şəxsiyyətə pərəstişini ifşa edirdi; etrafdaçılar onun şəxsiyyətinə pərəstiş yaradırdılar. Bu, kommunist diktatorların xüsusiyətidir ki, keçmiş ifşa etsinlər, özləri də həmin taxtda otursunlar. Amma Xuruşov "KQB"-nin əl-ayağını yiğmişdi. Ondan sonra hakimiyyətə gələn Brejnevin vaxtında isə başlıdlar fanatikcəsinə komünist olmayanları izləməyə. Ən çox da milli təfəkkür tərzi olanları izləyirdilər. Onda sanki bir intibah dövrü idi. Bu nəslin nümayəndəri(indi onlara 60-ci illərin nümayəndələri deyirdilər) 37-ni görməmişdilər. Odur ki, onlarda ölüm xofu yox idi, təqib xofu var idi. Bəxtiyar Vahabzadə də 50-ci illərdən başlayaraq milli düşüncə terzinin təlliğatçısına çevrilmişdi. Onun bir çox əsərləri milli özündərək təkan verirdi. Belə bir fakt deyim. Mən filologiya fakultəsinin partiya təşkilat katibi olanda SSRİ-nin müxtəlif yerlərdəki hərbi hissələrdən universitetə məlumatlar gəlirdi ki, azərbaycanlı əsgerlərin çantalarından bir poema tapırıq-Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması. Sorğu göndərdilər ki, kimdir bu Bəxtiyar Vahabzadə?

İndi bəziləri sovet dövrü ədəbiyatımızın cəfəkeşlərini qınayırlar. Amma kim soruşturub ki, bu ədəbiyyatı yaradanlar hansı hissələri keçiriblər qələmle-rindən o misralar süzüləndə.

-Bəli, böyük şairi ulu öndər H.Əliyevin əlleri qorudu o illərdə. Bunu Şirməmməd müəllimin söylədikləri bir daha təsdiqləyir:

-Moskvaya raport yazmış-dılar ki, icazə verin, həbs edək, SSRİ "KQB"si də Mərkəzi Komitəyə müraciət et-

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET

-Kim nə miqdər olsa, əhlin eylər ol miqdər söz!

Uşaqlığı ağır və məşəqqətlə keçən Şirməmməd Hüseynov elə o uşaqlıq çağlarından özünü və sözünü həqiqət və düz-lükə köklədi, hər yerde və hə-mişə saflıq və təmizliyin qapısından keçdi, həqiqət və və halallıq əkib becərdi, həm pe-daqoji fəaliyyəti, həm tədqiqatçı-alim nümunəsi, həm də publisist yazar kimi özünü özündə və sözündə təsdiqlədi və bir məktəb yaratdı: milli pe-daqogikamızın, milli metbuat və jurnalistikamızın Şirməmməd Hüseynov məktəbi. O, bu məktəbin həm yaradıcısı, həm

və etiram bəslədiyi bir məktəb- Şirməmməd Hüseynov məktəbi! Bəs bu məktəbə mü-nasibət necədir, məktəbin ab-havası necədir, ondan sabaha açılan qapılar bizi hara ötürür, oradan başlayan yollar bizi ha-yana aparır?

Böyük Rəsul Rza "Adi sual" şeirində yazırı.

**Moskvada- Qorki küçəsində Kitab satılır,
Yaxşı!
Şota Rustavelidə
bol-bol qumaş, ipək,
Çox yaxşı.
Bəs Nizami küçəsindən
bir şey almaq istəsek,
De, hara gedək,
yoldaş şəhərbaşı?!**

Əslində bu "Adi sual" haqsızlığa meydan ve-rən ikili münasibətə və-təndaş şairin ürəyinin səsi və harayı idi.

Bu gün də belə bir sual gözümüze durur: Şirməmməd Hüseynov məktəbindən bir şey öyrənmək istəsek, hara gedək, kimə və nəyə üz tutaq?

Təsəlliverici hal budur ki, Şirməmməd Hüseynovun şəxsiyyətini, həyatını və vətəndaşlıq ehtiraslarını (müəllim, tədqiqatçı, alim və publisist kimi) ayrı-ayrı müəlliflərin məqalə və çıxışlarında təhlil hədəfine çevirmək təşəbbüsleri olmuşdur. Bunlar isə daha çox o böyük ziyanının doğum günləri, yubileyləri ərefəsində ya bunlarla bağlı baş vermiş, ya da çap olunan əsərləri ilə bağlı yazılmış məqalə və zari-sovkalarda öz inikasını tapmışdır.

Doğrudur, bu böyük ziyanın əməyi bir çox mükafatlarla, o cümlədən, fərdi Prezident təqaüdü və "Şəref" ordeni ilə də mükafatlandırılıb. Lakin bu böyük şəxsiyyətin sənətkar və mütefəkkir simasını onun ax-tarışlarının, yaradıcılığının və xidmetlərinin miqyasını və həcmi hərtərəfli öyrənən, həm öz müasirləri, həm də mənəvi varisleri üçün onun həyat və mübarizə dərslerinin tarixi və əxlaqi mənasını də-rindən açan, elmi-publisist təhlilə cəlb edən, xalqımızın milli-mənəvi sürürunun və real vətəndaşlıq təsəvvürərinin tə-shəkkülündə və inkişafında Şirməmməd Hüseynovun yerini və rolunu iri planda, daha ge-niş miqyasda və ya akademik tədqiqat ölçülərində gündəmə gətirən möhtəşəm elmi-publisist tədqiqati və elmi yanaş-maya böyük ehtiyac var.

O da doğrudur ki, görkəmli alim, filologiya elmləri doktoru, professor, Cahangir Məmmədli Hüseynovlar ailəsinin yega-ne jurnalist davamçısı şəxsiyyətinə və qələminə hörmət və

sevgilər bəslədiyim Yusif Hü-seynovla birləkdə belə bir tə-şəbbəsədə bulunmuş "İstiqlalın işığında" (Professor Şirməmməd Hüseynovun 90 yaşına) adlı kitabı çapa hazırlayaraq 2014-cü ildə onu çap etdirmiş-lər.(Yena yubiley öncəsi). Mə-nə elə gəlir ki, müəlliflər bu boşluğun olduğunu və onu aradan qaldırmağın vacibliyini nəzərə alaraqbelə bir mütqəd-dəs işə önem vermiş, müəllim-lərinə -haqqə və ədalətə sevgi və saygılarını vətəndaş möv-qeyindən ciòzərək, topluya da-xil etdikləri məqalə, çıxış və deyimlərde Şirməmməd Hü-seynov şəxsiyyətinə və ırsına Azərbaycan ziyyəliliyinin və eli-tasının verdiyi qiyməti, fikir və rəyini, ona olan sevgi, müna-sibət və mövqeyini bir kitab səhifələrində sərgiləmişlər. Elə buna görə də Cahangir müəllim, Yusif müəllim size və ayri-ayrı müəlliflərə böyük hər-flərle yazılmış "ÇOX SAG OLUN!" deyir, ürəyinizə və el-lerinə sağlam! arzularımızı ər-mağan edirik.

Şirməmməd Hüseynovun müəllim, tədqiqatçı alim və publisist kimi fəaliyyəti ilə milli metbuat tariximizin öyrənilməsi və realist milli jurnalistikamızın inkişafında mühüm rol oynamış, Şirməmməd Hüseynov məktəbi yaranmışdır. Bu məktəb onun xarakterinə, üslubuna məxsus çılgın nikbinlik və sabaha, insana işqli və da-vamlı bir inam fəlsəfəsi, mü-bariz bir mövqe fəallığı aşkar pozitiv, publisist və gelecek-yönümlü bir sosial-estetik program, kreativ (yenilikçi) və antiehkamçı ruh, ideya-məfkurə vüsəti və ardıcıl demokratizm, həmçinin, yeni nəsil jurnalistikamızın bir neçə nəslinin yetişməsinin və formallaşmasının əsasında durmuşdur.

"İstiqlalın işığında" müəllifləri (ayri-ayrı məqalə müəllifləri nəzərdə tutulur). Ənənə və varisliyin işığında alim, ziyanı və vətəndaş üçbucagından (mövqeyindən) çıxış edərək Şirməmməd müəllimin şəxsiyyəti, onun bitib tükənməyən enerjisi, tədqiqatçılıq fəaliyyətinin vüsəti, cəmiyyətdəki mövqeyi, bənzərsizliyi, dürüstlüyü, sərtliyi və humanizmi, məslək və əqidə yolçuluğu, bu yolda qətiyyət və dönməzliyi, bütövlüyü və kamilliyi-bir söz-lə, böyük Şirməmməd Hüseynov haqqında fikir və rəylerini, sevgi və istəkdən qaynaqlanan ehtiramlarını bildirmişlər.

Hərdən mənə elə gəlir ki, məhz bu kitab elmi-ictimai-yətimizin, ziyanlığımızın və vətəndaşlığımızın Şirməmməd Hüseynova olan sevgilərinin buketidir, və kitab şəklində onun geniş oxucu auditoriyasına təqdim edilmişdir.

(ardı 11-ci səhifədə)



aydını, həm də ilk məzunudur. Böyük alim Yaşaq Qarayev "Meyar şəxsiyyətdir" əsərində yazırı:

"... maddi və mənəvi sərvətlərə kim daha çox zərbe vu-rub-bürokrat, yoxsa-qrafo-man? Hansı daha böyük gü-nah işləyib? Məncə, ikinci! Ni-yə? Bürokratiya-antidemokra-tiya yaradıb, qrafoman isə anti-demokratiyanı "ən ali", "ən gözəl" demokratiya kimi təsdiq və tərənnüm edib, onu qanuna, abıra, hörmətə mindirib! Hamını başa düşmək, qına-maq olar, təkcə qanuna yox, kulta xidmət edən hüquq xadi-mindən başqa; hamiya bərəət, haqq və halallıq vermək olar, təkcə zəkaya, vicdana yox, ehkama yalana xidmət edən düşüncə, fəlsəfə və sənət xadimindən başqa!.. (Yaşaq Qarayev, "Meyar şəxsiyyətdir". B.1998.s.12)

Bu gün vicdanımızın gözü-nün içində dik baxaraq söyleye-bilərik ki, Şirməmməd Hüseynov hamiya verile bilecek bə-rəət, haqq və halallıq ehti-yac duymayan nadir və halal kəslərdən, düşüncə, fəlsəfə və sənət xadimlərindən ki, zə-kaya və vicdana söykənərək özünü və sözünü şerdən və ehkamçılıqdan qoruya bildi, şəxsiyyətinə, düşüncəsinə və azad sözə-düz sözə xəyanət etmədi və yalanın önünde yu-maşa dönüb "kor yumaq kimi açılmadı". Hər kəsin hörmət

"İSTİQLALIN İŞİĞINDA" KİTABI HAQQINDA BİR-İKİ SÖZ VƏ YA RAXMETOVUN ÇERNİŞEVSSKİ ÇAĞDAŞ AZƏRBAYCANLI NÜMUNƏSİ

Atam həmişə deyərdi ki, yalnız həqiqət və düzlük hə-yerə və həmişə saflıq və tə-mizlik, halallıq və bərəkət, inam və etibar getirir. Həqiqət və halallıq sorgu-sualı, yaddaş qınağı və ittihəmi, bir də vic-dan haqq-hesabı bütün za-manlarda hər kəs üçün sınaq meyarıdır və eynidir. Böyük Füzuli isə deyirdi ki:



ƏDALƏT •

31 oktyabr 2018-ci il

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

(əvvəli 6-cı səhifədə)

Elə burada Şirməmməd müəllimin tələbəsi, sonralar müəllim, məslək yoldaşı olmuş, mərhum yazıçı-publisist, filolojiya elmləri doktoru, professor Qul Xəlilovun öz müəlliminə ünvanladığı sözləri hövəsələli əziz oxocuların da diqqətinə çatdırıram.

"Əzizim Şirməmməd !

Sənin şəxsində, hərəkət və əməllərində öz istək və arzumun təcəssümünü görürəm. Axi indiki şəraitdə bu cür bütöv və saf xarakterə malik olmaq Suvorovun Alp dağlarını yarmasından heç də asan deyildir. Mənə elə gəlir ki, bu cür xarakterə sahib olmaq böyük qəhrəmanlıqdır, xüsusi istedad əlamətidir, insanlığın nəcib arzularına çatması üçün uzaq-uzaq məsafəsini xeyli ixtisara salmaqdır. Burada Çernışevskinini Raxmetovu yadına düşür. Büyük mütəfəkkir yazır ki, Raxmetov kimi adamların yolu şəxsi sevinclər üçün kasib olsa da şərəflidir. "Bəli, onlar pis adam deyillər. Onlar azdır, lakin bütün insanların həyatını çiçəkləndirən onlardır. Onlarsız bu həyat çürüyərdi, turşuyardı. Onlar azdır, lakin onlar bütün insanlara nəfəs verirlər, onlarsız insanlar boğulardılar. Namuslu və xeyirxah insanlar kütləsi böyükdür, Raxmetov kimi adamlar isə azdır. Lakin namuslu və xeyirxah insanların arasında onlar çayın ətri, gözəl şərabın atəşidir. Kütlənin qüvvəsi və gözəlliyi onlardır. Onlar ən yaxşı insanların yaxşısıdır, mühərriklərin mühərrikidir, dünyanın canının, cövhərinin cövhəridirlər". Mən heç mübaliğə etmədən, qəlbimə heç bir qara hiss yaxın qoymadan sən Şirməmməd Hüseynovu da tərəddüdsüz, bu cür adamlardan, müasir Raxmetovlardan biri sayıram. Madam ki, belədir, onda yalançılığa, riyakarlışa, dələduzluşa, çirkaba, üfünətə, ikiüzlülüyə, yaltaqlığa.... qarşı mübarizədə məni də özünlə çiycin-çiyinə gör". Arzu edirəm ki, bu şərəfli işdə sevinc və xoşbəxtlik, , nəşə və müvəffəqiyyət daim yol yoldaşınız olsun!"

İbrətamız müqayisə və ən yaxşı arzulardır, deyilmə?